

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 146 (1754) 7 avqust 2018-ci il

Milətimi saz anladar, saz anlar,
Saza baxsın tariximi yazanlar.

Z.Yaqub

Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşiq yaradıcılığına, bütövlükde ozan-aşiq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: "Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, havacat üstə deyilib, sonradan vərəqlərə köçürüllüb".

Hələ 1978-ci ildə Xalq şairi Osman Sarıvelli yazdı: "Zəlimxanın şeirləri,

onu Allahı sevən kimi sevdim", mən sazdan doğulmuşam, "sarıldığım sazdı mənim", - deyir:

Əl açıb göylərə çox yalvarmışam,
Qoy bu gün saz olsun Allahım mənim.
İstəyim Tanrıının xətrinə dəysə,
Gərək bağışlanan günahım mənim.

13 cildlik "Əsərləri" külliyyatının birinci cildinə yazdığı geniş müqəddəmədə şair özünün aşiq sənətinə bağlılığı və bunun yaradıcılığına təsiri haqda belə yazır: "Ömrümün körpəlik və uşaqlıq çağlarından böyük sənetkarların danışlığı dastanları yaddaşma köçürməyim, mənim o dastanların qəhrəmanlarına bənzəmək həvəsim

deyib, saz onun "əbədi Leylisi" olub. Aşağıdakı misraları yazanda şair 23 yaşlı bir gənc idi:

Az yandırsan, dərdim azm?
Heç bilmirəm qışmı, yazmı?
Saz aşağı tanımazmı,
Zəlimxanam, ay "Saritel".

Sonrakı illərdə yazdığı bir şeirdə isə, məni başqa yerde axtarmağa gərək yoxdur, ünvanımı sazdan soruşun deyir:

Əl atmaq nə lazıim kağız qələmə,
Heç kəsə demərəm yaz ünvanımı.
Kimə gərək olsa sözüm, söhbətim,
Ona göstərəcək saz ünvanımı.

mayraq onların hər biri ilə dostluq münasibətində olub. Şeirləri mətbuata yol açmamış bu böyük ustadların dilində eldən elə yayılıb. Z.Yaqub yazır ki: "Ozan-aşiq dünyasıyla bağlı mətbəblərin çoxunu oxuduğum kitablardan daha çox Borçalı aşiq məktəbinin çox ünlü şəxsiyyətlərindən - Əmrəh Gülməmmədovdan, Kamandar Əfəndiyevdən və Hüseyin Saracılıdan öyrəndim. Onlar böyük ustadlar kimi, eyni vaxtda məni Tanrıının üç müqəddəsliyi ilə qovuşdurdular. Göylər aləmindən enib gelən, torpaqda ilahi ucalıq yaradıb yenidən uca göylərə qalxan səslə, sözlə və sazla tanış etdilər. Onların çaldığı havalar, oxuduğu sözlər, danişdiği dastanlar mənə elə bir xəzinə, sərvət bağışladı ki, onu dünyanın heç

"SARILDIGIM SAZDI MƏNİM"



əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşiq şeirlərinin əsla kor-koranə təqəlid və təkrarı deyildir. İstedadlı gənc şairin əsərləri mövzuları, fikir və müləhizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır". Xalq şairi Hüseyin Arif isə belə deyib: "Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan od-alovu, simlərdən sözüllən züzmənə onun şeirlərində eşitmek olar. Sazla Zəlimxan baş-başa verib piçildəşanda, məne elə gelir ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərḍlaşır, bir-birinin hoyuna çatır, dadına yetir".

Akademik Kamal Talibzadə isə belə deyib: "Zəlimxan sazla şeirlərin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir". AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: "Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qorquda doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yolla - tarixle müasirliyin vəhdəti ilə işıqlanan yeni bir yolla qayıdır". Zəlimxan Yaqub özü isə yazır: "Mənim şeirlərimin hamısında müsiqinin sehirlili qanadları var. Nəgmələrim nə qədər uzağa uçur uçsun, heç vaxt yorulmaq bilmir. Müxtəlif ölkələrdə, müxtəlif qitələrdə şeirlərimi əzbər oxuyan yüzlərlə poeziya vurğunu görmüşəm. Sərhədləri aşan şeirlərim öz qırılmaz qanadları ilə gedib dünyanın o başından öz həvəskarlarını, öz oxucusunu tapır. Bu uzaq ucuşların bir hünəri şeirlərin güclüdürse, bir hünəri də o şeirlərindən saz müsiqisinin güclüdür". Bəli, Zəlimxan Yaqub şeirlərinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadi ilə bağlıdır, digər tərəfdən saza bağlılığındadır. Təsadüfi deyil ki, Z.Yaqub "Saza Allah demədim, ancaq

sonralar mənə o imkanı verdi ki, "Saz", "Yunus Əmrə", "Ələsgər", "Aşiq Hüseyin Saracılı", "Əbədiyyət", "Peygəmbər" kimi lirik-epik əsərlər, dastanlar yaratdım. Əgər vaxtilə çox böyük təsir gücünə, dil gözəlliyinə malik olan dastanları qəlbimə, ruhuma köçürməsəydim, məndə zərrə qədər şübhə yoxdur ki, yuxarıda adını çəkdiyim əsərlərin heç biri dünyaya gəlməzdi".

Və Zəlimxan Yaqub deyir ki, "mənim şeirlərimin dili çaldığım sazin dili-dir". Bu səbəbdəndir ki, onun poeziya dili "heç vaxt pəltək olmur, dolaşmır, dolaşdırır, əllaməcəlik eləmir, nə varsa, necə varsa, xalq necə yaradıbsa, o şəkildə çatdırır". Bu şeirlərin dili təmiz, duru, təbii, gözəl, aydın və səlis, rəvan və axıcıdır, ele buna görə də yaddaqalandır, seviləndir. Çünkü:

Büdrəməz köhləni, yorulmaz atı,
Nağıldı, dastandı ömrü, həyatı.
Zəlimxan nə yazsa qoşma, bayatı,
Zəlimxan nə desə saz dilindədi.

Ədəbiyyat adlı böyük bir yolda ilk addımlarını atdığı gündən saza bağlanıb, "mən havacat Məcnunuyam", -

Sarıldığım sazdı mənim, - deyib, sazin dili kimi dillənib, teli kimi danışib, zili kimi yüksəlib, onu ana kimi əzizləyib, sona kimi sığallayıb. Həqiqəti, doğrusu da saz olub, məşəqqəti, ağrısı da. Bəzən Qərib olub - saz onun qürbətinə əvvəlib, Məcnuna dönüb - saz həsrəti olub, Kərəm kimi yanıb - sazi hicrəti sayıb. Sazi Tanrıının şah vergisi bilir, Qorqud quran bir yuvada Yunusdan qalan havanı dərk etməyənləri bineva hesab edir, "Zəlimxan sazdan doğulub", - deyir:

Çiçəklər yazdan doğulub,
Gözəllər nazdan doğulub,
Zəlimxan sazdan doğulub,
Sarıldığım sazdı mənim.

("Sarıldığım sazdı mənim")

"Qorqudam, Abbasam, Ələsgərəm mən, könlüm çalmasının saz havasını", - deyən Zəlimxan Yaqub sazin sözün beşiyi olan Borçalıda dünaya gəlib, XX əsr aşiq sənətinin nəhənglərindən olan Əmrəh Gülməmmədov, Hüseyin Saracılı, Kamandar Əfəndiyev və digər ustad aşıqların əhatəsində böyüyüb, aralarındaki yaş fərqiənə bax-

bir maddi xəzinəsi ilə almaq olmaz! Ömrümün ən coşqun vaxtında üç böyük ozanın taleyiymə yazılmış, beşiyimin başında durması mənim üçün Alılahın ən böyük lütfü, hədiyyəsidir.

Onlar bütövlükde şərqiñ müqəddəs üçlüyü kimi mənim varlığımı köçdü - məndə yaşamaq, məni yaşatmaq üçün".

Bakı ədəbi mühitində əhatə dairesi daha da genişlənən, Osman Sarıvelli, Hüseyin Arif, Süleyman Rəhimov, Xəlil Rza, Tofiq Bayram və digər böyük şair və yazıçılarla six ünsiyyətdə olan Zəlimxan Yaqub eyni zamanda Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digər ustad sənetkarlarla da tez-tez temasda olub. Ustadlar da həmişə onu özlərinə doğma sanıb, yeri gələndə ürəklərini ona boşaldıblar. Aşiq Şəmşir, Mikayıl Azaflıya, Hüseyin Saracılı, Əmrəh Gülməmmədova, Aşiq Kamandara, Xanlar Məhərrəmov və digər ustadlara onlarla şeir ithaf edib.

"Könlümdə yaşadıb könül varını, sazımı eşqinə çalmışam, ustad", - dediyi ustadlar ustادı Aşiq Ələsgərin yurdu ulu Gəyçəni qarış-qarış gəzib, ona həsr etdiyi "Göyçədən gələn səslər" poeması vaxtile həmdə səhnələşdirilib. "Saz", "Yunus Əmrə", "Ozan evi - saz evi" poemalarını, "Hüseyin Saracılı dastanı"nı yazıb, Hüseyin Bozalqanlıya poemə həsr edib. Aşiq sənətinə və ustad aşıqlarımıza aid onlarla məqalənin müəllifidir, ustad aşıqlardan bir çoxunun kitabı məhz onun xeyir-duası, məsləhəti və redaktorluğu ilə işiq üzü görüb.

(ardı gələn sayımızda)

Musa NƏBİOĞLU
Əməkdar Mədəniyyət İşçisi